

“Өczaçılıq kimyası” ixtisas fənni üzrə doktoranturaya (aspiranturaya) qəbul imtahanının keçirilməsi üçün biletləri əhatə edən program

Өczaçılıq kimyası fənni, onun vəzifələri. Dərmanların alınma mənbələri. Normativ-texniki sənədlər. Dərman maddələrinin təsnifikasi.

Farmakoloji maddə, dərman vasitəsi, dərman maddəsi, dərman forması - preparat. Prodərmanlar. Prekursorlar. Jenerik adlar və dərman vasitələrinin ticarət nişanları - firma adları. Beynəlxalq Patentsiz Adlar (İNN). GLP tələbləri.

Dərman vasitələrinin səmərəli və təhlükəsizliyini təmin etmək məqsədi ilə onların keyfiyyətini təyin etmək üçün üsulların yaradılması və təkmilləşdirilməsi. Dərman vasitələrinin keyfiyyətini təmin edən tələblərin və əsas göstəricilərin işlənib hazırlanması. Dərman vasitələrinin keyfiyyətini qiymətləndirmək məqsədi ilə müvafiq üsulların seçilməsi və onların köməyi ilə keyfiyyətə nəzarət. Standart nümunələr. Analizin validasiyası.

Öczaçılıq və bioöczaçılıq analizində tətbiq olunan ümumi və səciyyəvi üsullar. Kationların və anionların təyini üsulları. Funksional qruplara əsasən təyinatın aparılması. Dərman vasitələrinin keyfiyyətini qiymətləndirmək məqsədi ilə müvafiq üsulların seçilməsi və onların köməyi ilə keyfiyyətə nəzarət.

Dərman vasitələrinin keyfiyyətinə nəzarətin təşkili. Ümumi və səciyyəvi qatışqlar. Dərman vasitələrinin sabitləşdirilməsi və yararlılıq müddəti.

Öczaçılıq kimyasının fizika elmi ilə əlaqəsi. Dərman preparatlarının farmakopeya üzrə fiziki analiz üsulları (maddənin təbiəti, ərimə, qaynama temperaturlarının və sixlıqlarının təyini). Həllolmanın, suyun, külün, məhlulların rənginin, şəffaflıq və bulanlıq dərəcəsinin təyinləri.

Həcmi (titrimetrik) analiz üsulları və onların tətbiqedilmə xüsusiyyətləri. Titrləmə növləri. Ekvivalent nöqtə. İndikatorların xüsusiyyətləri. Miqdari təyinat zamanı hesablamaların aparılması.

Dərman preparatlarının fiziki-kimyəvi üsullarla keyfiyyətinin təyini (polyarimetriya, refraktometriya, spektrofotometriya və s.).

Farmakoloji və bioloji fəal maddələrin analizində xromatoqrafik üsullarının tətbiqi. Xromatoqrafiya növləri və istifadə xüsusiyyətləri. Həllədicilər sistemi, elyuasiya, detektor, xromatoqrafik boru, hərəkətli və hərəkətsiz faza, xromatoqramm, xromatoqrafik zirvələr, R_f, xromatoqrafiyanın digər üsullarla birgə istifadəsi.

Dərman maddələrinin quruluşu və fiziki-kimyəvi, həmçinin farmakoloji xassələri arasındaki əlaqənin və qanuna uyğunluğun aşkar edilməsi. Fizioloji fəal maddələrin hərtərəfli öyrənilməsi və quruluşunun məqsədyönlü dəyişdirilməsi nəticəsində sintetik və təbii mənşəli yeni kimyəvi maddələrin alınma üsullarının axtarılması.

Dərman maddələrinin stabilliyi və saxlanması müddəti. Dərman maddələrinin stabilliyinə təsir göstərən, fiziki, kimyəvi və bioloji amillər.

Karbohidratlar. Monosaxaridlər, hliqosaxaridlər, polisaxaridlər: dekstroza (qlükoza), levuloza (fruktoza), qalaktoza, saxaroza, laktuloza, lakteza, nişasta. Dekstran və oksietilləşmiş nişasta əsasında infuzion məhlullar. Şəkərlərin keyfiyyətinin analizində optiki fəallığın göstəricilərinin, kimyəvi xassələrin əhəmiyyəti. Qlükoza məhlullarının stabiləşdirilməsi.

Karbon turşuları və onların törəmələri. Tibbdə tətbiq olunmalarının əsasları. Preparatlar: kalium-asetat, natrium-sitrat, kalsium-laktat, "Traseptin" tabletleri, "Limontar" tabletleri, kalsium-qlükonat, kalsium-panqamat, kalsium-pantotenat.

Doymamış polikarbon turşularının laktonları. Askorbin turşusu dərman maddəsi kimi. Alınma və analiz üsulları, kimyəvi xassələri. Dərman formalarının stabiləşdirilməsi.

Penisillinlər. Ümumi quruluşlarının xüsusiyyətləri və fəallıq ilə əlaqəsi. Biosintetik (təbii) penisillinlər. Benzilpenisillin, onun natrium, kalium və prokain (novokain) duzları; fenoksimetil-penisillin. Penisillinlərin ümumi fiziki və kimyəvi xassələri, analiz üsulları. Stabillik.

Yarımsintetik penisillinlər. 6-Aminpenisillan turşusu (6-APT) əsasında məqsədyönlü yarımsintez. Preparatlar: oksasillin-natrium, ampisillin, karbenisillin-dinatrium və baş. «Müdafia olunmuş» penisillinlərin preparatları.

Sefalosporinlərin tibbi preparatlarının 7-amindezasetilsefalosporan turşusu (7-ADST) və 7-aminsefalosporan turşusu (7-AST) əsasında alınmaları. "Quruluş-fəallıq" əlaqələri. Stabillik. Kimyəvi xassələri. 7-ADST əsasında preparatlar: sefaleksin, sefaklor. 7-AST əsasında preparatlar: sefalonin. Oksim tipli preparatların yaradılması: sefuroksim (ketosef), sefotaksim (klaforan) və başqları.

Terpenoidlər. Dərman maddələri kimi səciyyəvi cəhətləri və alınma mənbələri. Dərman preparatlarının analizində fiziki və kimyəvi üsullar kompleksinin tətbiqi. Kimyəvi struktur və dərman maddələrinin stabilliyi. Monotsiklik terpenoidlər: mentol, validol, terpinhidrat. Bitsiklik terpenoidlər: kamfora, bromkamfora, sulfokamfora turşusu və onun prokain (novokain) duzu - sulfokamfokain. Tetraen terpenoidləri: retinol və onların törəmələri. Retinoidlər (A qrupu vitamini). Alınma mənbələri, analiz üsulları. Preparatların stabillaşdırılməsi.

Kardenolidlər (ürək qlikozidləri). Kimyəvi təbəti və təsnifatı «quruluş-fəallıq», stereoizomeriya və onun rolu. Təbii qlikozidlərin turşulu və fermentativ hidrolizi. Dərman maddələrinin alınması. Standartlaşmanın xüsusiyyətləri, bioloji və fiziki-kimyəvi üsulların tətbiqi. Stabilliyyət-sir edən amillər. Digitoksigenin sırası preparatları - digitoxsin, asetildigitoxsin, diqoksin. Strofantidin sırası preparatları - strofantin və baş.

Kortikosteroïdlər. Dərman maddələri kimi. Ümumi mə'lumat və biokimyəvi əsaslar: «quruluş-fəallıq». Mineralkortikosteroïdlər, qlükokortikosteroïdlər. Preparatları: dezoksikortikosteron-asetat, kortizon-asetat, hidrokortizon. Yarımsintetik analoqlar: prednizon, prednizolon. Flüorlu törəmələr: Asetonidlər və mürəkkəb efürlər olan dərman preparatları. Alınma üsulları.

Aromatik turşular və onların törəmələri. Benzoy turşusu, salisil turşusu, onların natrium duzları. Benzamid törəmələri: saxarin, sulpirid, metoklopramid. Salisilamid və onun törəmələri - oksafenamid. Salisil turşusunun mürəkkəb efürləri. Asetilsalisil turşusu, fenilsalisilat, metilsalisilat: «Quruluş-fəallıq». Alınma üsulları. Ümumi və xüsusi analiz üsulları.

Fenilkilaminlər: efedrin, adrenalin, noradrenalin, izoprenalin (izadrin) və onların duzları. Midodrin (Qutron) – prodərmanların nümayəndəsi kimi. Bu qrup maddələrin yaradılmasında biokimyəvi tədqiqatların və stereoizomeriyanın əhəmiyyəti. Ümumi sintez üsulu. Kimyəvi xassələri. Səciyyəvi qatışqlar - oksobirləşmələr. Dərman formalarının stabillaşdırılması. Keyfiyyətinə aid ümumi və xüsusi tə'yinat üsulları.

Sulfonilsidikcövhəri törəmələri antidiabetik preparatlar kimi: butamid, karbutamid (bukarban), qlibenklamid (maninil) və baş., onların oxşarları olan biquanidlər.

Furan, benzofuran törəmələri. 5-Nitrofuran törəmələri: nitrofurol (furasilin), nitrofurantoin (furazolidon), furazidin (furadonin), furagin; benzofuran törəməsi - amiiodaron (kordaron).

Xroman və fenilxroman törəmələri: Tokoferollar (E qrupu vitaminları) dərman və profilaktik maddələr kimi: tokoferol-asetat, tokoferol-suksinat. Oksidləşmə-reduksiya xassələri, keyfiyyətinə tələblər, analiz üsulları, saxlanması; 5-oksixroman törəməsi kromolin-natrium (intal). Flavonoidlər (P qrupu vitaminları) – rutozid (rutin), kversetin. Alınma mənbələri və üsulları, keyfiyyətinə tələblər, analiz üsulları. Troksevazin.

Pirrol və onun kondensləşmiş sistemlərinin törəmələri. Pirasetam (nootropil) qamma-aminyağ turşusunun analoqu kimi. Polivinilpirrolidon plazmaəvəzedici və dezintoksikasiya üçün vasitə kimi. Hemodez, neohemodez (hemodez N), enterodez. Keyfiyyətinə tələblər, analiz üsulları. Tibbi məqsədlər üçün polimerlər sahəsində tədqiqatların inkişafı. Pirrolun makrotsiklik törəmələri. Kobalaminlər (B_{12} qrupu vitaminları). Sianokobalamin (B_{12} vitamini). Quruluşu, keyfiyyətinə tələblər, analiz üsulları. Analoqları - oksikobalamin. Koferment tipli preparatı - kobamamid. Platifillin-hidrotartrat. Bitki xammalından alındığı üçün keyfiyyətinə tələblər, analiz üsulları.

Yohimban törəmələri. Yohimbin-hidroxlorid. Rauvolfiya alkaloidləri - rezerpin, aymalin və preparatları. Ezerolin törəmələri. Fizostiqmin-salisilat və onun sintetik analoqu olan neostiq-

min-metilsulfat (prozerin) və başqaları.

Pirazol qrupuna aid tədqiqatların istiqamətləndirilmiş təsirə malik dərman maddələrinin yaradılması üçün əhəmiyyəti.

Bu qrupa aid əsas preparatlar: fenazon (antipirin), propifenazon, metamizol-natrium (analgin), fenilbutazon (butadion). Sulfinpirazon (anturan).

Piridin-metanol törəmələri: piridoksin-hidroxlorid, piridoksal-fosfat, piritinol (piriditol), piridinolkarbamat (parmidin).

Piridin-3-karbon turşusunun törəmələri. Nikotin turşusu (niasin), nikotinamid (niasinamid), nikotin turşusunun dietilamidi və onun məhlulu - kordiamin; nikodin. Ümumi alınma üsulları. Nikotinamidin kompleks birləşmələri - koamid, ferramid. Litonit - nikotin turşusunun litium duzu.

Piperazin törəmələri. Piperazin-adipinat, sinnarizin, flunarizin.

Pirimidin-tiazol törəmələri. B1 qrupu vitaminları dərman və profilaktiki maddələr kimi. Kimyəvi təbiətləri. Preparatlar: tiamin-xlorid, tiamin-bromid. Koferment preparatlarının yaradılması üçün tiaminin orqanizmdə çevriləmələrinin öyrənilməsinin əhəmiyyəti. Kokarboksilaza, fosfotiamin, benfotiamin. Preparatların keyfiyyətinə tələblər, stabillik; Analiz üsulları.

Purin nukleozidləri və antimetabolit tipli preparatları. Adenozin-fosfat turşularının (mono- və tri-) tibbi preparatları və riboksin. Dərman maddələri kimi işlənmələrinin biokimyəvi əsasları. Ümumi analiz üsulları. Stabillik. Merkaptopurin, allopurinol, azatioprin, fopurin (pumitepa) və virus əlchyiinə preparatlar: atsiklovir (zoviraks) və baş.

Benzodiazepin törəmələri: xlordiazepoksid (xlozepid), sibazon (diazepam), oksazepam (nozepam), nitrazepam və senazepam. Keyfiyyətinə tələblər və analiz üsulları.

Əczaçılıq kimyası

kafedrasının müdürü:

prof.T.A.Süleymanov